

# SERQEY YESENİN



İRAN NƏĞMƏLƏRİ

© Xəzər Universitəsi Nəşriyyatı, 2015

Tərtibçi, redaktor və  
məqalələrin müəllifi: **İsaxan İsaxanlı**

Rəssam: **Afaq Kərimova**

Kompyuter işi: **Zakir Yusifoğlu**

Kitaba Yesenin sevgi poeziyasının mərkəzində yer alan “İran nəgmələri” silsiləsinə daxil olan 15 şeirin bu günə məlum olan Azərbaycan dilinə bütün tərcümə variantları daxil edilmişdir (9 tərcüməçi, 61 tərcümə).

**Serqey Yesenin. İran nəgmələri.**

Bakı, Xəzər universitəsi nəşriyyatı, 2015, 160 səh.

İllüstrasiyalar xüsusi olaraq bu kitab üçün  
hazırlanmışdır

**ISBN 978-9952-20-095-9**

© Издательство «Университет Хазар», 2015

Составитель, редактор  
и автор статей: **Исахан Исаханлы**

Художник: **Афаг Керимова**

Компьютерный дизайн: **Закир Юсифоглы**

В книгу включены все известные на сегодняшний день переводы на азербайджанский язык стихотворений, входящих в знаменитый цикл «Персидские мотивы», который занимает особое место в любовной лирике Есенина (9 переводчиков, 61 перевод).

**Сергей Есенин. Персидские мотивы.**  
Баку, Издательство «Университет Хазар», 2015, 160 стр.

Иллюстрации подготовлены специально для данной книги

Dahi rus şairi

Serqey

YESENİNİN

anadan olmasının  
120 illiyinə

HƏSR OLUNUR

К 120 - летию со дня  
рождения

Великого русского поэта

Сергея Александровича

Е С Е Н И Н А

ПОСВЯЩАЕТСЯ

## “İran nəğmələri”ndə qadın obrazları

Yeseninin “İran nəğmələri”ndə dörd qadın adı çəkilir: Lalə (Lala), Şaqane, Şəhrizad və Qeliya. Bu obrazlardan bəzilərinin kimliyi məlum olsa da, bəziləri haqqında fikirlər mütəxəssislər arasında da birqiyəmətli deyil.

Hətta mütəxəssislər tərəfindən əsasən fakt kimi qəbul edilən bəzi məsələlərə də digər yanşmalar mövcuddur. Bu yazıda məqsədimiz bu qadın obrazları haqqında fikir yürütəmək, bəzi məsələlərlə bağlı konkret mülahizələr ortaya qoymaqdan ibarətdir.

**Lalə:** “İran nəğmələri”nə aid üç şeirdə - «Я спросил сегодня у менялы...», «Отчего луна так светит тускло...», «Глупое сердце, не бейся!...» şeirlərində Lalə adı çəkilir. “Я спросил сегодня у менялы” şeirində Yesenin Laləyə öz məhəbbətini necə açmaq haqqında sərrafdan məsləhət istəyir, “Отчего луна так светит тускло” şeirində isə şair Şaqanenin xəyanətindən Laləyə şikayətlənir. Mütəxəssislər Lalə adının uydurulmuş bir ad olduğunu bir fakt kimi qəbul etsələr də, nədənsə, ürək bu versiyani qəbul etmək istəmir. Axı elə həmin mütəxəssislərin fikrincə, Yesenin şeirlərində

heç vaxt aldatmır. Dögrudur, Şaqqane Lalə adının uydurma olduğunu Yeseninin özündən şəxsən eşitdiyini yazar<sup>1</sup>. Bu ola bilər. Bir kişinin (bu kişi Yesenin olsa belə) yenice tanış olduğu bir qızla səhbətdə başqa bir qızla münasibətlərinin olduğunu gizlətməyə çalışması çox təbiidir. Yesenin sözdə aldada bilər, amma şeirdə yox: “Yesenin şeirlərində heç vaxt yalan yazmırıdı. Əgər o, ölmüş kanarya haqqında danışırsa, deməli, ölmüş kanaryanı xatırlayır, tutuquşunun fala baxmasından danışırsa, deməli, bu falabaxma doğrudan da olmuşdur, qatarla yarısan daylaqdan danışırsa, deməli, əziz və səfəh daylaqla bağlı hadisə doğrudan da baş vermişdir. Əgər mehriban fars qızı Şaqqanedən danışırsa, deməli, Şaqqane faktdır”<sup>2</sup>.

Bu baxımdan düşünürük ki, Lalənin uydurma bir obraz olduğunu fakta çevirmək hələ tezdir. Bəlkə, Əmirxan Xəlilov da elə bu məntiq, bu duyuğu və intuisiya ilə Lalənin real olduğunu yazar<sup>3</sup>.

Mümkündür ki, Lalənin proobrazı Yeseninin Bakıda tanış olduğu Yelena Yukeldir. O, Rusiyada anadan olsa da, uşaqlıq dövrünü İranda yaşamışdı və onu Şərqi üslubunda Leyla deyə çağırırdılar. Qeyd edək ki, Yelena Yukelin musiqi bəstələməyi də var idi və o, ilk dəfə «Шаганэ, ты моя, Шаганэ!» və «Я спросил сегодня у меняялы...» şeirlərinə musiqi bəstələmişdi.. Bu fakt onunla maraqlıdır ki, «Я спросил сегодня

<sup>1</sup> Белоусов В.Г. Персидские мотивы. Москва, Издательство «Знание», 1968, стр.36.

<sup>2</sup> Грузинов И.В. Есенин. С.А.Есенин в воспоминаниях современников: В двух томах. Т.1. Москва, «Художественная литература», 1986, стр.353, 496.

<sup>3</sup> Əmirxan Xəlilov. Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı. Bakı, "Azərbaycan" nəşriyyatı, 1996, səh.89.

у меняялы...») şeiri Lalənin adı çəkilən şeirlərdən biri, hətta birincisidir.

**Şaqane:** Şaqane (və ya qısalılmış şəkildə Şaqanə) adına “Iran nəğmələri”nin altı şeirində - «Шаганэ, ты моя, Шаганэ...», «Ты сказала, что Саади...», «В Хорассане есть такие двери...», «Голубая родина Фирдуси», «Руки милой – пара лебедей», «Отчего луна так светит тускл...» şeirlərində rast gəlirik.

60-cı illərə qədər Şaqane adının Çaqin adından götürüldüyü yeganə versiya kimi qəbul edilirdi. Bu fikri V.Belausovun tədqiqatında<sup>1</sup> oxuyanda yadına Yesenin haqqında kitabım üzərində işlədiyim dövrdə bir neçə dəfə görüşüb səhbət etdiyim Bakı sakini İrina Qeorgiyevna ilə səhbətimizdən bir məqam düşdü. İrina Qeorgiyevna mənə demişdi: “Nadejda İosifovna (P.İ.Çaqinin dostu İ.M.Moskalenkonun həyat yoldaşı – İ.İ) deyirdi ki, Yesenin P.İ.Çaqinə çox vaxt zarafatla “Çaqa” və ya “Şaqane” də deyərdi”. Maraqlıdır, elə deyilmə? Bircə məsələ var ki, buradan görünür ki, Şaqane adı Çaqin adından əmələ gəlməmişdir, əksinə Yesenin dostu P.İ.Çaqinə dostcasına sataşmaq üçün onu “Iran nəğmələri”nin qadın qəhrəmanının adına uyğunlaşdıraraq - Şaqane deyə çağırırmış. Bu fikir ədəbiyyat aləmində dolaşan “Şaqane adı Çaqin adından götürülmüşdür” fikrinin heç də göydən düşmədiyini göstərsə də, V.Belausovun məlum araşdırmları bu məsələyə yeni baxış ortaya qoydu. Müəllifin fikrincə, Şaqane Yeseninin Batumda tanış olduğu erməni əsilli bir müəllimədir.

Bundan sonra, 90-cı illərin əvvəllərində Bakı mətbuatında “Iran nəğmələri”nə aid bir sıra şeirlərin Batum müəlliməsi Şaqaneyə həsr edilməsi

<sup>1</sup> Белоусов В.Г. Персидские мотивы. Москва, «Знание», 1968, стр.26.

fikrini təkzib edən bir məqalə dərc olundu<sup>1</sup> və nəticədə həmin şeirlərin Batumlu müəlliməyə deyil, Mərdəkan yaxınlığında yerləşən Şağan (rusca Şaqan) kəndindən olan bir naməlum qızə həsr edilməsi versiyası ortaya çıxdı.

Bələliklə, “İran nəğmələri”nin əsas qəhrəmanının kimliyi ədəbiyyat aləmində yenidən mübahisə obyektinə çevrildi və bu mübahisə indi də davam etməkdədir<sup>2</sup>. Odur ki, “İran nəğmələri”nə aid məlum şeirləri, kimə həsr edilməsindən asılı olmayaraq, sadəcə, gözəl, lirik sevgi nəğmələri kimi qəbul etmək lazımdır.

**Qeliya:** “İran nəğmələri”nə daxil olan klasik 15 şeirdən 5-i Yeseninin son Bakı səfəri zamanı (28 iyul - 3 sentyabr 1925-ci il) yazılmış və dərc edilmişdir. Silsilədəki son şeir – «Голубая да веселая страна...» şeiri P.İ. Çaqının qızı balaca Rozaya (tam adı Rozaliya) həsr olunmuşdur. Bu şeir silsilədə sonuncu yerə qoyulsa da, əslində, şeir bir az əvvəl – aprelin 8-də yazılmışdır. Görünür, şeirin üzərində yenidən işləmək fikri olduğundan, Yesenin onu bir az gec dərc etdirmişdir.

Bu şeirlə bağlı bir məqam da maraqlıdır. P.İ. Çaqının qızı balaca Roza özünü aktrisa kimi göstərməyi çox sevir, nədənsə, özünü “Qeliya Nikolayevna” adlandırırırdı<sup>3\*</sup>. Yesenin də onun

<sup>1</sup> Шипулина Галина. Еще одна легенда о жизни Сергея Есенина (Шаганэ: Реальность или миф?). Журнал «Литературный Азербайджан», 1992, № 2, март-апрель, стр.121-126.

<sup>2</sup> Şaqqanenin kimliyi ilə bağlı ətraflı məlumat üçün bax: İsaxan İsaxanlı. Nəzadərom emu mignuli очи. Есенин в Баку. Издательство «Хазар Университет», Баку, 2012, səh.114128-.

<sup>3</sup> \*V.Belausova yazdığı 13 yanvar 1967-ci il tarixli məktubunda Roza bu adı haradan götürdüyüünü və özünü nə üçün belə adlandırdığını özü də xatırlamadığını yazar. Bax: Белоусов В.Г. Сергей Есенин. Литературная хроника. Часть-2 (1921-1925). Москва, «Советская Россия», 1970. str.182.

xatirinə Rozanı həmin adla çağırırdı, hətta P.İ. Çaqınə yazdığı məktublarda belə, qızı həmin adla anırdı. “Qeliya Nikolayevna”ya həsr edilmiş «Голубая да веселая страна...» şeirinin üç avtoqrafi mövcuddur. Avtoqraflardan birində Yeseninin aşağıdakı qeydi vardır: “Əziz Qeliya Nikolayevna, bu, həddindən artıq qiymətlidir. Nə vaxt mənim qızımı görsəniz, bunu ona verin. S.E.”

Şairin bu arzusunu Yesenin haqqında “Balaxan mayı” povestinin müəllifi həmyerlimiz Hüseyn Nəcəfov həyata keçirmişdir. O, «История рукописи Есенина» adlı bir məqaləsində<sup>1</sup> həmin avtoqrafi Yeseninin o vaxt Daşkənddə yaşayan qızı Tatyana Serqeyevnaya necə çatdırmasından xoş duyğularla söhbət açır.

Yeri gəlmışkən Qeliya adı ilə bağlı bir məsələni də qeyd edək.

Əliağa Kürçaylı öz tərcüməsində<sup>2</sup> bu adı tamamilə azərbaycanlaşdıraraq “Гелия” yerinə, “Гулия” yazar ki, bu da yanlış yanaşmadır. Qeyd edək ki, müəyyən məqamlarda tədqiqatçılar da “Qeliya” yerinə, “Гулия”, hətta “Гюлнарә” yazaraq qeyri-dəqiqliyə yol verirlər<sup>3</sup>.

Səyavuş Məmmədzadə isə öz tərcüməsində<sup>4</sup> “Гелия” adını “Heliya” kimi vermişdir. Həmin mətiqlə “Qalina” adını da “Halina” kimi

---

<sup>1</sup> Гусейн Наджсафов. История рукописи Есенина. «Баку», 22 апреля, 1988.

<sup>2</sup> Sergey Yesenin. Şeirlər və poemalar (Tərcümə: Əliağa Kürçaylı). Bakı, Azərnəşr, 1975, səh.125.

<sup>3</sup> Амирхан Халилов. «Персидские мотивы» Сергея Есенина и восточная поэзия. Научные труды. Серия языка и литературы. Издание Азербайджанского Государственного Университета им. С.М.Кирова. Баку, 1979, стр.36; Əmirxan Xəlilov. Sergey Yesenin: Mərdəkanın qızıl payızı və yazı. Bakı, “Azərbaycan” nəşriyyatı, 1996, səh.88-89.

<sup>4</sup> Dünya uşaq ədəbiyyatı kitabxanası. Bakı, Gənclik, 1987, səh.342.

tərcümə etmək lazımdır. Düşünürük ki, adı tərcümə etmədən, olduğu kimi saxlamaq daha doğrudur.

Beləliklə, “iran nəğmələri”ndə rast gəldiyimiz və konkret adların göstərildiyi qadın obrazlarından ikisi – Şaqane və Qeliya real obrazlardır. Şəhrizadın isə məşhur “1001 gecə”nin qəhrəmanı olduğu hamiya məlumdur. Hələlik Lalənin real obraz olmadığı qəbul edilsə də, konkret olaraq ad çəkilməsi müstəvisindən baxsaq o da müəyyən mənada, “realdır”.

Bütün bunlarla yanaşı “İran nəğmələri”ndə adı çəkilməyən, lakin konkret olaraq kiminsə nəzərdə tutulduğu **“xəyali-real” qadın obrazları** da vəsf edilmişdir. Bu ilk növbədə «Шаганэ ты моя, Шаганэ...» şeirində (Там, на севере, девушка тоже / На тебя она страшно похожа...) və «Никогда я не был на Босфоре...» şeirində (Чтобы я о дальней северянке / Не взыхал, не думал, не скучал) rast gəlinən “şimalli qız” obrazıdır.

“Şimalli qız” obrazı ilə bağlı müxtəlif versiyalar mövcuddur.

Q.V.Bebutovun bir məqaləsində qeyd olunur ki, bu “şimalli qız” Q.Benislavskayadır<sup>1</sup>. Məqalənin müəllifi bu versiyani ona tanınmış ədəbiyyatşunas N.N.Çxeidzenin söylədiyini də qeyd edir.

Digər bir tədqiqatçı M.D.Royzman hesab edir ki, bu şeirlərdə şairin vəsf etdiyi “şimalli qız” N.Volpindir<sup>2</sup>.

---

<sup>1</sup> Бебутов Г. В. «О Сергеев Есенине. Четыре эскиза. «Кто же прототип «далней северянки»?». «Литературная Грузия», 1968, № 10, стр. 91-92.

<sup>2</sup> Ройzman М. Д. Все, что помню о Есенине. Москва, «Советская Россия», 1973, стр.247-249.

İ.P.Kozlovun araşdırılmalarına<sup>1</sup> görə isə “şimallı qız” Yeseninin rəsmi ailə qurduğu ikinci arvadı – Zinaida Rayxdir. Elə həmin mütəxəssisin fikrincə, «Быть поэтом – это значит то же...» şeirində də (И когда поэт идет к любимой / А любимая с другим лежит на ложе) şair Zinai-da Rayxi nəzərdə tutur<sup>2</sup>.

Biz isə yuxarıdakı 3 versiyadan M. Royzmanın versiyasını daha ağlabatan və məntiqi hesab edirik. Əvvəla, ona görə ki, müəllifin yazdığına görə o, bu versiyanı Yeseninin özündən eşidib. Doğrudur, xatırələrdən də görünür ki, Yesenin xatırələrin müəllifi ilə aralarında olan söhbət zamanı konkret olaraq heç bir ad çəkmir. O, yalnız “*Bu şimalli qız mənə oğul bəxş edib*” deyir. Təkcə buna əsaslanaraq “şimallı qız”ın Nadejda Volpin olduğunu iddia etmək doğru olmaz. Məlumdur ki, Nadejda Volpindən başqa daha 2 qadın – Anna İzryadnova və Zinaida Rayx da Yeseninə oğul bəxş etmişlər. Amma bir sıra məqamlar “şimallı qız”ın məhz Nadejda Volpin olması versiyasını daha da reallığa yaxınlaşdırır. Bir tərəfdən, M.Royzman Nadejda Volpinlə Şaganenin bir-birinə çox bənzədiklərini yazır: “*Nadyanı gənclik yaşında görən onun Şaqaneyə nə qədər bənzəməsindən təəc-cüblənməyə bilməzdii*”<sup>3</sup>. Digər tərəfdən, “şimallı qız” obrazına rast gəldiyimiz hər iki şeir («Шаганэ ты моя, Шаганэ...») və «Никогда я не был на Босфоре...») 1924-cü ilin dekabrında yazılıb. Elə həmin ilin may ayının 12-də isə Na-

<sup>1</sup> Козлов И.П. Народ любит и помнит Сергея Есенина. Москва, ООО «Азбука-2000», 2005. стр.93.

<sup>2</sup> Yenə orada: səh.91

<sup>3</sup> Ройzman М. Д. Все, что помню о Есенине. Москва, «Советская Россия», 1973, стр.249.

dejda Volpinin Yesenindən olan oğlu Aleksandr dünyaya gəlmışdı. Beləliklə, həmin şeirlərin yazılıdığı günlərdə Yeseninin oğlu təxminən 7 aylıq idi. Və çox təbiidir ki, Yesenin həmin günlərdə 7 aylıq oğlunu və onun anasını – Nadejda Volpini düşünür və eyni zamanda, onun da Yesenini düşündüyünü xəyal edir və bu hissələrlə də «Шаганэ ты моя, Шаганэ...» şeirində yazır: «Может, думает обо мне...». «Может» şübhəsi isə yəqin onunla bağlıdır ki, uşaqlarının dünyaya gəlməsinə baxmayaraq onlar Nadejda Volpinlə ayrılıqda yaşayırdılar.